

## Dünyasını dəyişənlərin xatırəsinə

### NƏRGİZ ŞƏFİYEVANIN ƏZİZ XATİRƏSİNƏ

Azərbaycan musiqi ictimaliyətinə ağır itki üz vermişdir. Gözel bəstəkar, dərin təfəkkür sahibi, istedadlı tədqiqatçı və pedaqoq, respublikanın əməkdar incəsənət xadimi Nərgiz Mahmud qızı Şəfiyeva ömrünün səksən birinci ilində uzun süren xəstəliyden sonra dünyasını dəyişmişdir. N. Şəfiyeva Azərbaycanın musiqi səmasında bir ulduz tərəfdaşlığı, səməralı yaradıcılıq fəaliyyəti göstərmiş, həmkarlarla və tələbələrinə bir nümunə olmuşdur.

Daha Qara Qarayev məktəbinin layiqli yetirmələrindən biri olmuş Nərgiz xanım Şəfiyeva özünün yüksək sənətkarlıq və vətəndaşlıq mövqeyini bütün mənalı ömrü boyu azərbaycanlı ideyalarının təbliğində həsr etmiş, xalqına və Vətənəna sədəqətlə xidmət göstərmişdir. Yaradıcılıq eşi, pedaqoqi fəaliyyəti və nəhəng eridisiyasi hələ tam şəkildə incələnməsə də, onun fərdi əsləblü bəstəkar və parlaq bir şəxsiyyət olduğunu əminliliklə söyləyə bilərik.

Sənətkannın həyat və yaradıcılıq yolu gərgin mübarizələr şəraitində keçmişdir. Zərif vücudu adı kimi ince bahar çiçəyini xatırlatsa da, bəstəkar azab-əziyyətli təleyinin bütün çətinliklərinə bir qəhrəman kimi sına gərmış, özünü uca amalından, yazıb-yaratmaq, öyrənib-öyrətmək eşqindən heç vaxt usanmamışdır.

Nərgiz Mahmud qızı Şəfiyeva 1940-ci ilin 1 yanvar tarixində Bakıda ziyanlı ailəsində dünyaya göz açmışdır. Fitrı istedadı da elə özü ilə birlikdə doğmuş və ömrü boyu onu müsayiyyət etmişdir. Validəyinən Şuşanın əsl-i-nacəcabalı zədəqən nəsillərindən idilər. Lakin atası Böyük Vətən müharibəsində qəhrəmancasənə həlak olmuş, ali təhsilinin son kursunda oxuyarkən yataq xəstəsi olmuş sevimli anasının qulluğunda durmuşdur. Daha sonra əziz müəlliminin vəfatı, Qarabağ yarası, qara yanvar və s. acılar yaşamaq da onun qismətinə düşmüş, fitrı istedadının cılalamaq ömrünün başlıca mənəvəini təşkil etmişdir.

Nərgiz Şəfiyeva 1947-ci idək konservatoriya nəzərdindən xüsusi musiqi məktəbin violin sinifinə daxil olur və tezliklə erken yaradıcılıq sahəsində inanılmaz uğurlar qazanır. Onun ali məktəbdə, ardından isə müstəqil yaradıcılıqda yazdığı əsərləri arasında müeyyan bir sədd çəkmək mümkün deyil. Belə ki, i kursda bəstələdiyi fortepiano prelülərləri dəniz Qara Qarayev tərafından yüksək qiymətləndirilmişdir. Az sonra yaranmış Violin və fortepiano üçün "Poema" hamın prelülərləri birlikdə gənc bəstəkarların Ümumittifaq baxış-müsabiqəsində I dərəcəli diploma layıq görülmüşdür. Onun rəqibləri - o zaman gənc olmuş məşhur bəstəkarlar A.Melikov, R.Sedrin, A.Pyart, A.Paxmutova zənnimizcə, yanışın nə qədər sanbalı olduğunu anlamağa kifayət edar.

Ağır həyat şəraitində baxmayaq, əsərlərinin bir çoxu özündə benzərsiz istedadının möhrünü daşıyır: uşaq mahniları, xor işləmələri, yeniyetmə pianoçular üçün iki məcmə - "Polifoniq piyeslər" və "Günələr keçir, həftə dolanar"; Fortepiano Sonatası və Variasiyalar; qeyri-adı heyətlər üçün iki Trio(o cümlədən, "Damlalar"), Simfoniya, "Soruşma" (H.Şirazi) və "David Oystraxa məktubundur" (N.Hikmət) romansları. Bəstəkarın en yaxşı əsərləri sırasında Simillər ansamblı üçün yazılmış "Mahni dağlarında qaldı" əsəri xüsusi yer tutur. Burada müasir tariximizin ən yaralı yeri - Qarabağ dərdi özünə ideya-bədii həllini tapmışdır.

N.Şəfiyevanın zəngin musiqi nəzəri və tarixi bilikləri, ictimali və humanitar elmlərə bələd olması onun analitik təfəkkür qabiliyyətini formalasdırıb və sənətin müräkkəb məsələlərinə dərindən nüfuz etməyə geniş imkanlar açmışdır. Lakin onun bütün bədii və elmi maraqlarının mərkəzində qalban bağlı olduğu iki dahi durdurdu - musiqimizin iki iftخارı Üzeyir və Hacıbəyli və Qara Qarayev. Eyni zamanda Nərgiz xanım Şəfiyeva bütün digər sənətkarların əsərlərini da təhlili edərkən düzgün, prinsipal və obyektiv mövqə tutar, özünün ideya və biliklərini həmkarları ilə saxavallaylaşdırırdı. Bəstəkarın ecazkar müğam sənətinə köklənmiş əsərləri və orijinal yaradıcılıq konsepsiyası öz ilhamena Üzeyir bayın misilsiz şəxsiyyətindən alırdı. O, klassik müğamlarımızı bəstəkarlıq şöbəsində xüsusi şəkildə tədris olunmasını tövsiyə edardı.

Nərgiz Şəfiyeva bir müəllif-tərtibçi, tərcüməçi və redaktorlardan biri olmaqla "Qara Qarayev tələbələrinin xatırəsində" adlı gözəl bir toplunun meydana getirmiş, böyük Ustadi qarşısında sonsuz ehtiramını ifadə etmişdir.



**NƏRGİZ ŞƏFİYEVƏ**